



## Birbank Cashback

- Xidmət haqqı - aylıq 2 AZN; (Birbank kartı vasitəsilə aylıq 500 AZN məbləğində nağdsız ödəniş etdikdə (kredit ödənişləri və köçürmələr istisna olmaqla) həmin ay üçün aylıq xidmət haqqı tutulmur);
- Birbank kartının limitinin 100%-ə qədərini nağdlaşdırma bilərsiniz;
- Kredit kartı limitindən nağdlaşdırma, köçürmə və kredit ödənişi üçün istifadə olunduqda kredit faizi - 25%
- Güzəşt müddəti: 63 günədək
- AZN valyutalı Birbank Cashback taksit kartlarında minimal 500 AZN və yuxarı şəxsi vəsait qalığı olduğu halda qalığa illik 6% dərəcədə depozit gəliri aylıq keşbek bonus balansına köçürüləcəkdir.
- Birbank kartını Kapital Bank və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər;
- Yaş həddi: Min. 18 yaş, maks. 67 yaş;
- Son iş yerində staj minimum 3 ay olmalıdır (Kapital Bank-da əmək haqqı və pensiya kartı olmayan şəxslər üçün 6 ay). Təqaüdcülər üçün isə belə bir staj tələb yoxdur;
- Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi və ya Hərbcinin şəxsi vəsiqəsi
- İllik 6%-dək qalıq gəliri (depozit gəliri) qazandıran Birbank Cashback debet kartları ilə aylıq maksimum 10 AZN dərəcədə qalıq gəliri (depozit gəliri) qazanmaq mümkündür.

2 qat ƏDV bonusu əldə etmək üçün: Kassa çeki [edvgerial.kapitalbank.az](http://edvgerial.kapitalbank.az) və Birbank tətbiqindən skan edilməlidir. Kart sahibinin FİN kodu və [edvgerial.kapitalbank.az](http://edvgerial.kapitalbank.az) portalında qeydiyyatda olan FİN kod eyni olmalıdır. Ödəniş tam olaraq nağdsız və ya birdəfəlik şəkildə ödənilməlidir. Əməliyyat zamanı kassa aparatı ilə POS terminal aparatının çap etdiyi çeklər arasında vaxt fərqi 30 dəqiqədən artıq olmamalıdır. Çek üzrə əsas ƏDV qaytarıldıqdan dərhal sonra 2 qat ƏDV məbləği də qaytarılacaqdır.